

ӘЛӘMDAR QULUZADӘ



NAVALÇA

## UŞAQ ŞAIRLƏRİ UŞAQ KİMİDİR

Duzu sözündədir, qəndi dilində,  
Bütün sevincini uşaqla bölər.  
Fağırının nədir, lap dəcəlin də  
Xətrinə dəysəniz kövrələ bilər –  
Uşaq şairləri uşaq kimidir.

Qədir də, qiymət də, baxt da baxtabaxt,  
Uşağın könlünü sixmayın, nolar.  
Uşaq şairinin yanında heç vaxt  
Uşaga uşaq tək baxmayın, nolar –  
Uşaq şairləri uşaq kimidir.

Başının üstündə kölgə görəndə  
Şehli çıçək kimi gözün sixmasın.  
Uşağı aldadıb sevindirəndə  
Uşaq şairləri yaddan çıxmasın –  
Uşaq şairləri uşaq kimidir.

Dərdli uşaq görsə, o da qüssədə,  
Ömrü neçə ömür daşıyır onun.  
Saçı ağarsa da, əli assə də  
İçində bir uşaq yaşayır onun –  
Uşaq şairləri uşaq kimidir.

Dünya qollarının üstündə yatıb,  
Desən ki, dil bilir kaman, inanır.  
Uşağın başını nağılla qatıb  
Özləri nağıla yaman inanır –  
Uşaq şairləri uşaq kimidir.

ƏLƏMDAR QULUZADƏ

84(5AZe)-5  
Q 86

# NAVALÇA

(Şeirlər)

MƏCBURİ NÜSXƏ

Nº

F. Kəçərli adlıa  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI  
INV. № 65803

2015. İyun.

BAKİ – “ŞUŞA” – 2012

# BİZ DƏ ÇOX ŞEY BİLİRİK

Q 01(2012)

Redaktoru: **Vasif Quliyev**  
Rəssamı: **Vüsalə Qocayeva**

## Ələmdar Quluzadə

“Navalça”, Bakı, “Şuşa” nəşriyyatı, 2012. 80 səh.

Yaz yağışı təbitə nur çiləyəndə, güllerin, çiçəklərin qulağına billur  
sırğa taxanda, çardaqların üstündə damlalar “qaval çalandı”, navalçalardan  
şırhaşırla su axanda uşaqların gözü gülür, könlü sevinir. Qoy bu “Navalça”  
da Azərbaycan balalarını bir yerə toplasın, uşaqlarla baş-başa verib şirin-  
şirin söhbət etsin.

051(L-041)  
Q \_\_\_\_\_ sifarişlə  
051-01(2012)

© “Şuşa” nəşriyyatı, 2012

## MƏN KÜLƏYİ SEVİRƏM

Mən küləyi sevirəm;  
Gülə-gülə yellənir  
Yelləncəkdə mələs nar.  
Mən küləyi sevirəm;  
Gəlib baş-başa dəyir  
Qapımızda çinarlar.

Mən küləyi sevirəm;  
Çiçəklərin, otların  
Telində daraq olur.  
Mən küləyi sevirəm;  
Dəniz küləkdə yatmir,  
Dalğalar oyaq olur.

Mən küləyi sevirəm;  
Külək əsəndə bulud  
Beşik tək yırğalanır.  
Mən küləyi sevirəm;  
Axı külək əsəndə  
Bayraqım dalğalanır.



## ŞƏKURƏ ŞƏKİL ÇƏKİR

Qulağı birləşdirir  
Kirpik ilə, qaş ilə.  
Şəkurə şəkil çəkir  
Rəngli karandaş ilə.

Dəvə itdən balaca,  
Maral səkkiz qulaqlı.  
Canavar dörd gözlüdür,  
Keçi ikiayaqlı.

Utananda üzünə  
Sanki ələyi tutur.  
Əlinə baxan kimi  
Onun gülməyi tutur.

Dəmirçi balıq tutur,  
Futbol oynayır həkim.  
Deyir ki, mənə baxma,  
Sənin şəklini çəkim.

## “ÇƏLİK ƏKƏN” QOCA

### AZƏR VƏ XƏZƏR

Ata ilə anası  
Tapşırıblar Azərə,  
Gözü üstündə olsun,  
Göz yetirsin Xəzərə.

Xəzəri səsləyəndə  
Azər açır qolunu,  
Azəri görən kimi  
Xəzər açır qolunu.

Heç kəs giley etməyir  
Azər ilə Xəzərdən.  
Qardaşlar bir-birini  
Qaçırmayırlar nəzərdən.

### ƏN ŞİRİN AĞAC

Külək əssə yellənir  
Qızların saçı kimi,  
Saça hansı oxşayır  
Söyüd ağacı kimi?

Başdakı budaqları  
Fırçanın ucu kimi,  
Kim hündür ağac görüb  
Çinar ağacı kimi?

Qayalara dırmanır  
Bir dəli keçi kimi.  
Qayalıqda nə bitir  
Palid ağacı kimi?

Hamı onu tanıyır  
Dərdin əlacı kimi.  
Hansı ağac şirindir  
Alma ağacı kimi?

- Şirin baba!
- Nədi, bala?
- Bu çəliyi neyləyirsən?
- Aparıram bağda əkəm.
- Çala qazib su verəsən?
- Suyun verəm, keşik çəkəm.
- Çəlik nə vaxt çiçək açır?
- Boz qayalar gül açanda.
- Nə vaxt meyvə gətirir bəs?
- Xan çınarlar dil açanda.
- Şirin baba!
- Nədi, bala?

- Niyə güldün sözümə bəs?
- Mənim balam, öz sərrini  
Hər adama adam verməz...

Bir tərəfdə qaş qaraldı,  
Bir tərəfdə dan söküldü.  
Bir çəliyə baxa-baxa  
Uşaq susdu, qoca güldü.  
Yola düşdü yavaş-yavaş,  
Ayağını çəkə-çəkə.  
Çökə əkən, çəltik əkən  
İndi gedir “çəlik əkə”.



## ULDUZ UDUZDU

Ulduza adı  
Atası qoyub,  
Ulduz ulduza  
Baxmaqdan doyub.

Ulduz getsə də  
Gündə bazara,  
Bir dəfə çıxmır  
Televizora.

Şahmat oynadıq,  
Mənə uduzdu.  
Bilmirəm onun  
Nəyi ulduzdu.

## QUZULAR YEKƏLƏNDƏ

Ot yeyib böyüyəndə  
Ya qara camış olur,  
Ya kəl olur kəlçələr.  
Dən yeyib yekələndə  
Toyuq olur fərələr,  
Xoruz olur beçələr.

Çəpiş yarpaq yeyəndə  
Təpəl təkədə saqqal,  
Boz keçidə saç olur.  
Quzular yekələndə  
Arxada qalan qoyun,  
Qabaqdakı qoç olur.

## GÖYLƏRDƏ ÖYRƏNƏCƏM

Fırça alıb Fərruxa  
Yenə rəssam atası,  
Rəngbərəng kağızları  
Tutmur onun çantası.

Öz oğlunu mindirir  
Gündə avtomobilə.  
Maşın sürmək öyrədir  
Atası Aftandilə.

Atası aparıbdır  
Zamin zəmini görüb,  
Atası kapitandır,  
Gəray gəmini görüb.

Mən də öz atam ilə  
Təyyarəyə minəcəm.  
Təyyarəni sürməyi  
Göylərdə öyrənəcəm.

## XALALAR SÖHBƏT EDİR

O gün atam anamı  
Qeybət etməyin üstdə  
Danlayıb, sıxışdırıb.  
Atam əsəbləşəndən  
Anam qeybət etməyi  
Biryolluq yiğışdırıb.

Qonşudakı xalalar  
Qonşuya yiğışanda  
Oturub qeybət edir.  
Amma bizə gələndə  
Onlar çay içə-içə  
Üç saat səhbət edir.

## FƏSİLLƏR

### XALİD XARİCDƏN GƏLIB

Xaricdə təhsil alır,  
Xalid istedadlıdı.  
Xalamın oğlu Xalid  
Hamıdan savadlıdı.

Xalam oğlu xaricdən  
Düyməsi qırıq gəlib.

Köhnə pencək geyinib,  
Şalvari cırıq gəlib.

Xalid cibin yerini,  
Cib xərcini dəyişib.  
Xaric xalam oğlunun  
Xaricini dəyişib.

Gələn qışdı -  
Dağı, düzü  
Pambıq kimi  
Ağartmışdı.

Gələn yazdı -  
Budaqlara  
Fırça ilə  
Çiçək yazdı.

Gələn yaydı -  
Deyirəm kaş  
Bircə ay da  
Uzanaydı.

Bu payızdı -  
Yellənəcəkdə  
Yellədiyi  
Heyvamızdı.

### HƏR QUŞUN ÖZ YERİ



Uçub qondu kola sərçə,  
bala sərçə.  
Yatıb müşil-müşil ördək,  
yaşıl ördək.  
Sol göyərçin, sağ göyərçin,  
ağ göyərçin.  
Ağladacaq tari bülbüll,  
sarı bülbüll.  
Qanadını gərib durna,  
qərib durna.  
Bulaşıbdır qıra qarğa,  
qara qarğa.  
Hamısından uca qartal,  
qoca qartal.



### BAŞQASININ SÖZÜ

- Oğlum, dünən yanında  
Nə tapşırdım anana?  
Demədim mindirməsin  
Uşaq atı divana?  
- Ata, bəs niyə anam  
Heç nə deməyib mənə?  
- Ona söylədiklərim  
Yoxsa çatmayıb sənə?  
- Axı özün demisən  
Söz-söhbətdən qıraq gəz.  
Başqasına deyilən  
Sözü uşaq eşitməz.

### HƏFTƏDƏ İKİ ŞƏNBƏ

Ay baba, şənbə günü  
Ayrı gündən gödəkdir  
Bilirsənmi nə qədər?  
Ona görə almalar  
Bircə dəfə yetişmir  
Şənbə gününə qədər.

Şənbə günü olanda  
Atam məni gətirir  
Həmişə siz tərəfə.  
Ay baba, istəyirəm  
Şənbə günləri gələ  
Həftədə iki dəfə.

## SÖZ DURMAYIR

Nənəmin sandığında  
Nə dursa, bez durmayıır.  
Babam ata minəndə  
Qapıda qaz durmayıır.  
Anam səhər yuxudan  
Atamdan tez durmayıır.  
Atam verdiyi sözün  
Üstündə düz durmayıır.  
Ağzımı açan kimi  
Ağzımda söz durmayıır.

## TELEVİZORUN DİLİ

Köhnə televizorun  
Mən qalmışdım əlində,  
Təkcəcə danışırı  
Azərbaycan dilində.

Bapbalaca düymələr  
Dayan bilir, gəl bilir.

Təzəsini almışıq,  
Yetmiş yeddi dil bilir.

Nənəmin dediyi söz  
Mənim ağlıma batır:  
- Zavod televizora  
Dili öyrədib satır.

## ATAM İŞDƏN GƏLƏNDƏ

Maşinist neyləyirsə  
Əli, üzü, paltarı  
Benzinə, yağa batmır.  
İki dəmirin üstdə  
Qatar elə gedir ki,  
Təkəri zığa batmır.

Atamınsa sürdüyü  
Maşının təkərləri  
Həmişə palçıq olur.  
Atam işdən gələndə  
Hamamın qapıları  
Üzünə açıq olur.

## KİM NƏDƏN QAÇIR

Bəhanə tapmayanda  
Qəzənfər qəstdən qaçır.  
Nəğmə dərsi gələndə  
Səxavət səsdən qaçır.

Dostları dost axtarır,  
Dostəli dostdan qaçır.  
Meyvələr yetişəndə  
Mehralı dərsdən qaçır.

## ANAM HARADAN BİLİR


Dedi alçaya çıxma,  
Tikan sənə batacaq -  
batdı.

Dedi bacını döymə,  
Gəlib səni satacaq -  
satdı.

Dedi palçıga girmə,  
Ayaqqabın qopacaq -  
qopdu.

Dedi itə daş atma,  
Hürüb səni qapacaq -  
qapdı...

Gah danışır yavaşca,  
Gah hırsınlı ucadan,  
Anam haradan bilir,  
Hər şeyi qabaqcadan?



## MƏSLƏHƏT

Alışa söz deməyin,  
Alışar, alışqandi.  
Güləliyə gülməyin,  
Dalaşar, dalaşqandi.

Yavərə yanaşmayın,  
Yapışar, yapışqandi.  
Tapdıqa tapşırıq ver,  
Çalışar, çalışqandi.

## İKİ VƏLİ, BİR LÜTVƏLİ

O da Vəli,  
Bu da Vəli,  
Dərsə gedir  
Bir cüt Vəli.  
Cütünün də  
Çantasında  
Dərs cədvəli.  
Gecikərsən,  
Yeyin yeri,  
Onlara çat,  
Ay Lütvəli.

## QULAĞIM YORULUR

Çox yeriyəndə  
Yeriyə bilmir,  
Yolda yorulur  
Mənim ayağım.  
Çoxlu yeyəndə  
Ağzım açılmır,

Söz tuta bilmir  
Mənim dodağım.  
Çox danışanda  
Dilim yorulur,  
Qulaq asanda  
Mənim qulağım.

## LOVĞALAR

Yaşar bir yaşıl köynək  
Geyinib lovğalanır,  
Pənah qırmızı pencək  
Geyinib lovğalanır,  
Əli naxışlı əlcək  
Geyinib lovğalanır.


Paxıl uşaqlar kimi  
Alişmırəm, yanmırəm,  
Təzə papaq qoymuşəm,  
Mən heç lovğalanmırəm.

## UZAQ KƏND

Qışda şəhərdə qalıb,  
Yayda kəndə gedirik.  
Yaylıq alma yetişən  
Ayda kəndə gedirik.

Dərələri dənizdən  
Dərin kəndə gedirik.  
Şəhər isti olanda  
Sərin kəndə gedirik.

Babama gərək olsa  
Qonaq kəndə gedirik.  
Adı yadımdan çıxıb,  
Uzaq kəndə gedirik.



## KÖHNƏ QƏZETLƏR

Atam yenə də işdən  
Evə qəzetlə gəlib.  
Deyir bunlar təzədi,  
Dünənkilər köhnəlib.

Əllərini uzadır  
Nənəm yenə qəzetə,  
Bışmiş yumurtaları  
Bükür köhnə qəzetə.

Babamın zənbilində  
Köhnələr bağa gedir.  
Qışda dolaba dolor,  
Yayda yaylağa gedir.

Heç kəs başa salmayırlar  
Bir məsələni mənə:  
Axı niyə qəzetlər  
Köhnəlir bircə günə?

## BAĞÇADA

Bağçada gül,  
Bağçada nar,  
Gülü dərir,  
Narı dərir  
Yenə Gülnar.

Bütün yazı,  
Qışı küknar,  
Yaşıl olur  
Yaşıl küknar.  
Dərs oxuyan  
Gülnara bax  
Sən də ona  
Qoşul, küknar,  
Yaşıl küknar.

## SÜPÜRGƏCİ

Bizim küçə payızda  
Sarı yarpaq geyinir,  
Yarpaqları süpürüb  
Süpürgəçi deyinir.

Saralıb xəzəl olur  
Bu gül-ciçək payızda.  
Süpürgəçi onları  
Süpürəcək payızda.

Evdən süpürgə ilə  
Çıxır Pakızə xala.  
Payızın tökdüyünü  
Yığır Pakızə xala.



## GÖZÜMÜ QAMASDIRIR

Əlinə çömçə alıb  
Çapay məni çasdırır.  
Qaraş qara qaşıqdı,  
Aləmi qarışdırır.  
Babək dalaşanlara  
Bar verib barışdırır.

Qurban özündən yalan  
Nağıllar quraşdırır.  
Arif hər şeyi bir-bir  
Arayıb araşdırır.  
Gündüzdə bir güzgü var,  
Gözümü qamaşdırır.

## ATAM UŞAQ OLANDA

Atam uşaq olanda  
Evdə boşqab qırmayıb,  
Çarpayının altında  
Bir yol evcik qurmayıb.

Atam uşaq olanda  
Uşaqla dalaşmayıb,  
Bir yol qonum-qonşunun  
Çəpərindən aşmayıb.

Atam uşaq olanda  
Köynəyi kirlənmeyib,

Saçı tez-tez yuyulub,  
Tez-tez ətirlənməyib.

Atam nə axşam uşaq,  
Nə səhər uşaq olub.  
Başa düşmürəm atam  
Nə təhər uşaq olub.

Nə küçəmizdə dava,  
Nə də qalmaqal olub.  
Deyən atam anadan  
Elə ağsaqqal olub.

Hamı bilir ki, Zabil  
Zibanın qardaşıdır.  
Qışda Ziba Zabilə  
Həyətdə qar daşıdır.

Ziba evi süpürür,  
Zabil həyət-bacanı,

Barmaq ilə göstərir  
Hamı qardaş-bacını.

Hətta Zabillə Ziba  
Çıxanda səyahətə,  
Onların qorxusundan  
Zibil düşmür həyətə.

## ÇALPAPAQ

Başıma qar yağdı,  
Papaq ağappaq olub.  
Nənəm gülüb deyir ki,  
Balam çalpapaq olub.

Qardaşım papağını  
Qoyub mənim başıma,  
Gedim bir çalpapaq da  
Düzəldim qardaşıma.

## ALMADAN AĞIR

Atası bir budaqda  
Almaları saxladı  
Payızacan yekəldi.  
Ağa ilə atası  
Almaları dərəndə  
Düz on beş kilo gəldi.

Ağa ağaca çıxdı  
Amma öz atasından  
İcazəni almadan.  
Birdən budaq qırıldı -  
Demə Ağa ağırmış  
On beş kilo almadan.

Sanki batıb  
Qıra toyuq,  
Qaratoyuq.  
Toyuqdursa  
Niyə çıxmır  
Tara toyuq?  
Qar görəndə  
Gah baş vurur  
Qara toyuq,

Gah ilişir  
Tora toyuq.  
Tapa bilmir  
Bircə gilə  
Qora toyuq.  
Qra toyuq,  
Bura toyuq...  
Hara getdi  
Qaratoyuq?

F. Məşəli adlı  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI  
INV. № 65803

## ZİBİL DÜŞMÜR

Z

Hamı bilir ki, Zabil  
Zibanın qardaşıdır.  
Qışda Ziba Zabilə  
Həyətdə qar daşıdır.

Ziba evi süpürür,  
Zabil həyət-bacanı,

Barmaq ilə göstərir  
Hamı qardaş-bacını.

Hətta Zabillə Ziba  
Çıxanda səyahətə,  
Onların qorxusundan  
Zibil düşmür həyətə.

## ÇALPAPAQ

## QARATOYUQ


Sanki batıb  
Qıra toyuq,  
Qaratoyuq.  
Toyuqdursa  
Niyə çıxmır  
Tara toyuq?  
Qar görəndə  
Gah baş vurur  
Qara toyuq,

Gah ilişir  
Tora toyuq.  
Tapa bilmir  
Bircə gilə  
Qora toyuq.  
Qra toyuq,  
Bura toyuq...  
Hara getdi  
Qaratoyuq?

## RİYAZİYYAT

Doqquzu böl,  
Səkkizi vur,  
İkini çıx,  
Altını at...  
İl uzunu  
Niyaziyə  
Ot yoldurur  
Riyaziyyat.  
Amma o gün  
Niyaziyə

Nə söylədi  
Gör Raziyyə:  
- Baş altına  
Qoy kitabı,  
Gündəliyi,  
Niyazi, yat.  
Zəhmət çəkib  
Qoy başına  
Özü gırsin  
Riyaziyyat.



## ZƏHMƏTKEŞ OĞLAN

Zəhmətə öyrədibdir  
Ana gündə Hikməti,  
Gündən-günə artıbdır  
Hikmətin də hörməti.

Onun xətir-hörməti  
Başından aşib-daşdı.  
Hikmət lovğalanaraq  
Anasına yanaşdı:

- İndən belə bir dəfə  
Evi töküb-dağıtsam,  
Onda töhmət ver mənə.  
Mən zəhməti sevirəm,  
Ana, zəhmət olmasa  
Gündə zəhmət ver mənə.

## DURUB MƏNI GƏZİRLƏR

- Qazanı neyləyirlər?
- Su töküb qaynadırlar.
- Cömçəni neyləyirlər?
- Qazanda oynadırlar.
- Soğanı neyləyirlər?
- Qabığını soyurlar.
- Qaşığı neyləyirlər?
- İsti suda yuyurlar.
- Boşqabı neyləyirlər?
- Süfrələrə düzürlər.
- Süfrə düzəldi, sonra?
- Durub məni gəzirlər.

## BİLMİRƏM

- Qış gözəldir, yoxsa yaz?
- Bilmirəm.
- Bu ördəkdir, yoxsa qaz?
- Bilmirəm.
- Quzular iməkləyir?
- Bilmirəm.
- Ciyələk çiçəkləyir?
- Bilmirəm.
- Sənin neçə yaşın var?
- Bilmirəm.
- Gözün üstdə qasın var?
- Bilmirəm.

Onun bilmədiyini  
Bilən çoxdu məhlədə,  
"Bilmirəm"i ondan çox  
Bilən yoxdu məhlədə.

## "ÜÇ" YAZAN QƏLƏM

Dərs ili başlayandan  
Bərk-bərk yapışib kündən,  
Bəşirin qiymətləri  
Yuxarı qalxmır "üç"dən.

Müəllim iki dənə  
Qələm saxlayır hazır.

Beş uşağa "beş" yazır,  
Üç uşağa "üç" yazır.

Guya ki, fikir vermir  
Müəllim hay-həşirə.  
"Üç"ü yazan qələmlə  
Qiymət yazır Bəşirə.


## QAĞAYI UÇUŞU

Quma basır  
Gah qıçını,  
Gah qolunu,  
İki günə  
Qaraldıbdır  
Günəş onu.

Qağayılar  
Heç dincəlib  
Heç yatmayırlar  
Amma günəş  
Qağayını  
Qaraltmayırlar.

Qollarını  
Açıb qaçır  
Çimərlikdə.  
O qaçanda  
Ona çatmaz  
Heç əlik də.

Sanki uçmaq  
Öyrənəcək  
Qağayidan.  
Hafis elə  
Özün yorur  
Havayidan.



## MEH VƏ MEHİN

Nənəsindən alanda  
Mehin donun behini,  
Nənə bir yol eşitmır  
Nəvənin tənbehini.

Təzə don geyinəndə  
Yaxşı işləyir zehin,  
Yeməklərin adını  
Əzbər söyləyir Mehin.

Hamı bağçada görür  
Səhər tezdən Mehini,

Qız yığır nəlbəkiyə  
Qızıl gülün şəhini.

Mehin qorxmur çəmənin  
Küləyindən, mehindən,  
Meh dəcəl uşaq kimi  
Əl çəkməyir Mehindən.

Dalınca yüyürsə də  
Çöldə, çəməndə mehin,  
Amma mehi hələ də  
Tuta bilməyir Mehin.



## ƏKİZ SÖZLƏR

Yol aldıq dağlara düz,  
Arxamızda qaldı düz.  
Biz əzgil dərə-dərə  
Adladıq neçə dərə.  
Qonmuşdu qara toyuq,  
Qanadı qara toyuq.  
Bülbülün donu sarı,  
Uçurdu bizə sarı.  
Dovşan düşüb nə kökə,  
Qonaq elədik kökə.  
Güç verib döşə təkə,  
Dırmandı döşə təkə.  
Tez girdi şələ tulkü,  
Quyruğu şələ tulkü.

## İDRİS İDMAN EDİR

Hər dərsin axırında  
Darvazanı açırdı,  
Qollarını yelləyib  
İdris evə qaçırdı.

Qayıdanda nə issə  
Yeyə-yeyə gelirdi,

Üz-gözünü qatıqlı  
Dəsmal ilə silirdi.

Hamı bildi, o, evə  
Nədən ötrü gedirmiş.  
Guya hər tənəffüsədə  
İdris idman edirmiş.

## BİLETLƏ BƏXT OYUNU

Üstəlik təpindi də  
Sürəcü üstümüzə,  
Pulu alıb yenə də  
Bilet vermədi bizə.

Zəng içəri vurulub,  
Hamı dərsə girmişdi.



O, bizi yubandırıb  
Dərsə gecikdirmişdi.

Sürəcü istəyirmiş  
Öz bəxtini sınaya.  
Biletləri saxlayıb  
Lotereya oynaya.

## QAZAN QAZ GÖZLƏYİR

- Qəzənfər, ay Qəzənfər,  
Uşaq qalıb qazayaq.  
Qazı yandır qazanı  
Qazın üstünə qoyaq.  
- Qızyetər, qızı göndər  
Quzunu qaytarmağa,  
Qoz bağına gedirəm,  
Qazları otarmağa.  
- Qəzənfər, qazı qaytar,  
Qız yuyubdur qazanı.

Qırsaqqız qızın deyir,  
Qazan boşdur, qaz hanı?  
- Qızyetər, qurbanıdır  
Qazlar yenə qəzanın,  
Qazın kökün kəsəcək,  
Sənin qara qazanın!

İki çənə qızışdı  
Qazla qızın üstündə,  
Qazlar qoz bağındadı,  
Qazan qazın üstündə.

## NAVALÇA

Evlərin damlarında  
Damlalar qaval çalar,  
Damlaları bir yerə  
Toplayar navalçalar.

Çiçək açan budaqlar  
Oxşayar xonçalara,  
Sərçələr çimmək üçün  
Cumar navalçalara.

Navalcanın əlindən  
Alıb göy alçaları

Qızlar navalçalardan  
Doldurur dolçaları.

Navalcanın altında  
Sərinləyər xalçalar,  
Xalçaların əlinə  
Su tökər navalçalar.

Bir də baxıb görərik  
Gülür güllü bağçalar,  
Doyunca su içirib  
Bağlara navalçalar.

## BOSTANÇI DƏRSİ

Nə Tahirdən ayrılır,  
Nə Mahirdən əl çəkir,  
Uşaqları bir yerə  
Yenə toplayıb Bəkir.

Tum barədə soruşur  
Tum çırtlayan Əvəzdən,  
Bostanın kənarında,  
Dərs keçir tərəvəzdən.

- Boranının həm göyü,  
Həm də sarısı olur,  
Qarpız qabıqlarının  
Üstdə dərisi olur.  
Kökün şaxı ölsə də  
Altda dirisi olur.  
Hər bir kolun dibində  
Kartof sürüsü olur.  
Badımcanın içində  
Balıq kürüsü olur.

## QARIŞQALARA QAYĞI

Zəhmətkeş qarışqalar  
Düzülərək cərgəyə  
Yemi çəkir yuvaya.  
Zəhmətdən qorxan Cəlil  
Qarışqalara baxıb  
Özün verir havaya.

Qarışqalar hamidan  
Qabaq xəbər tutdular  
Yağış yağana qədər.  
Qarışqalar dalbadal  
Yuvaya dolusdular  
Şimşek çaxana qədər.

Cəlil quru yer gəzir  
İslanmış köynəyini  
Sərib qurutmaq üçün.  
Cəmil çətir axtarır  
Qarışqa yuvasının  
Üstünə tutmaq üçün.



## UŞAQQLARDAN NƏ GİZLİN...



## SƏADƏTİN BEŞ YAŞI

Hələ oyuncaqlara  
Qarışib onun başı,  
Səadətin cəmisi  
Beş yaşı var, beş yaşı.

Beş dənə gəlinciyi  
Yığır bircə xurcuna,  
Balaca noğulların  
Beşi sığır ovcuna.

Yavaş-yavaş biz ona  
Öyrədirik yavaşı.  
Kim bilmir Səadətin  
Beş yaşı var, beş yaşı?

O tullanıb - düşəndə  
Evdə taxça oynayır,  
Gündə babası ilə  
Bağça-bağça oynayır.

Ona bir söz demirlər  
Mərifətin üstündə,  
Babani danlayırlar  
Səadətin üstündə.

Daha yemək yeyəndə  
Axmir gözünün yaşı,  
Axı, bu qəşəng qızın  
Beş yaşı var, beş yaşı.

## QANIM QARALMIR

### YÜZÜ MƏNİ ALDADIR

Anamın yalan çıxan  
Sözü məni aldadır,  
Atamın sözündən çox  
Özü məni aldadır.  
Babam gözün yumanda  
Gözü məni aldadır,  
Yatmayanda nənəmin  
Dizi məni aldadır.  
Gündə Qızbəs xalanın  
Qızı məni aldadır.  
Mən yalan demirəm ha,  
Yüzü məni aldadır.

Yemək yananda  
Qazanımızın  
Yarı qaralır,  
Qara qazana  
Anam baxanda  
Qarı qaralır.

Ağ topum ilə  
Küçəyə çıxsam  
Top qara olur.

Topa baxanda  
Atamın qarı  
Qapqara olur.  
  
Bir oyuncağım  
Mənim əlimdə  
Salamat qalmır.  
Ha çalışıram  
Bircə yol mənim  
Qanım qaralmır.

### ƏLİ CİBİNDƏDİ

Atam əlində təsbeh  
Divarın dibindədi,  
Anam deyir atanın  
Əlləri cibindədi.

Kürü lazımlı olanda  
Atam lap Kürə girir.  
Əli cibdədir deyə  
Əli hər yerə girir.

### METRODA GÜN DÜŞÜR

### KİMİ NECƏ TANIYIRAM

Şəlaləni, Şəfəqi  
Şalından tanıyıram.  
Dilişi dilindəki  
Balından tanıyıram.  
Tellini toqqasından,  
Telindən tanıyıram.  
Xəyaləni, Xəyyamı  
Xalından tanıyıram.  
Əlini cibindəki  
Əlindən tanıyıram

Nə acı bibər yeyib,  
Nə də soğan doğrayıb,  
Günel günəşə baxıb,  
Göy gözləri ağrıyb.

Həmi deyir ki, Günel  
Günaydan da qoçaqdı.

Gün burnunu yandırıb,  
Günel gündən qaçaqdı.  
  
Gün eynəyini taxır  
Qız büzüşə-büzüşə,  
Günel qorxur metroda  
Gözlərinə gün düşə.

## BEŞ SÖZÜNDƏN BİRİ DÜZ

Demişdi gəlməyəcəm  
Şənbə günü məktəbə,  
Bir də gördüm yetirdi  
O, özünü məktəbə.

- Kəndə yayda gedərik,  
Dağların başı qardı.  
Amma qış tətilində  
Məni kəndə apardı.

Deyir anana danış  
Dərsi yatana qədər.  
Yuxum gəlmir atamı  
Yuxu tutana qədər.

Qəpiyi olmayanda  
Döş cibindən yüz çıxır,  
Atamın beş sözündən  
Ancaq biri düz çıxır.

## QARA - QORADAN QARA

Cibində qara kişmiş,  
Əlində qora üzüm,  
Yediyi qara tutdur,  
Yediyi qara üzüm.

Gah dırmaşır ağaca,  
Gah minir qarğı ata.  
Böyürtkəndən doyanda  
Əl atır qarağata.

Yayda qara papağı  
Qara qavalı olur,  
Qaranın qarın dostu  
Qara gavalı olur.

Qarada nə günah var,  
Doymur qaradan Qara.  
Ona görə olubdur  
Qara qoradan qara.

## NƏ DEYİRSƏN

Bulud, göydən yağışını  
Ələ görüm nə deyirsən.  
Budaqlardan aşağı düş,  
Dələ, görüm nə deyirsən.  
Ördək bacı, vur özünü  
Gölə görüm nə deyirsən.  
Quzu, azca yala məni,  
Mələ görüm nə deyirsən  
Külək, hələ bərkdən əsmə,  
Hələ görüm nə deyirsən.



## SEL DƏNİZƏ APARDI

Qonaq gedib qalmışdım  
Bir dəfə əmimgildə.  
Çoxlu balıq var idi  
Biz çımdiyimiz göldə.

Bir gün bərk yağış yağdı  
Ağacları qopardı.  
Göldəki balıqları  
Sel dənizə apardı.

HANSI MARAL

Ay nənə, bir maralın  
Yağlı süd bulağı var.  
Bir maralın başında  
Bir soyüd budağı var.

Buynuzunu meşədə  
Yelləyən də maraldı,

Axşamlar qapımızda  
Mələyən də maraldı.

Qulağıma yavaşça  
Denən görüm, ay nənə,  
Atam hansı maralın  
Adını qoyub mənə?

YAXA, CUXA, YUXA

Ocağı qalayanda  
Bir qığılçım atamın  
Yaxasını yandırıb -  
Yaxasından danışır.

Əlini qızdıranda  
Necə olubsa babam  
Cuxasını yandırıb -  
Cuxasından danışır.

Yaxa ilə cuxanı  
Nənəm söndürən zaman  
Yuxasını yandırıb -  
Yuxasından danışır.

Nənəm deyir:

- Babana çay  
Süzüm apar.

Babam deyir:

- Gəl nənənə  
Üzüm apar.

Babam deyir:

- Yüyür bura  
Alma verim.

Nənəm deyir:

- Əlini yu  
Dolma verim.

Biri deyir:

- Gözüm, gətir,  
Qızım, apar.

Biri deyir:

- Qızım, gətir,  
Quzum, apar.

Mənə papaq  
Daşıtdırıb

Mənə yaylıq  
Şəllədirlər.

Bu nənəmlə  
Babam məni  
Aralıqda  
İşlədirlər.



## VELOSİPED YORULUR

Siz Hüseyen-Surxaya  
Böyük oğlan deməyin,  
Hələ dörd yaşındadır  
Bapbalaca gəmisi  
Dincini alan zaman  
Dolabın başındadır

Evə çəkib gətirir  
Uşaq velesipedi  
Başında kaska-papaq.  
Haralarda sürürsə  
Velesiped yorulur  
Ayaqlarından qabaq.



## QARĞALAR, QAĞAYILAR

- Qarğa niyə dənizin  
Görən üstündə ötmür?
- Çünkü qoz ağacları  
Suyun içində bitmir.
- Qarğanın qanadı var,  
Göylərdə qala bilər.
- Qanadları yorulsa  
Suda boğula bilər.
- Bəs qağayılar niyə  
Aralanmır dənizdən?

- Qağayı toyuq deyil  
Dən yeyə əlimizdən.
- Bəs qoz ağaclarına  
Niyə qonmur qağayı?
- Qağayı heç nə yemir  
Balıqlardan savayı.  
Onlar qoz ağaçına  
Qonub verər səs-səsə;  
Qoz ağaçı qoz deyil,  
Əgər balıq gətirsə.

## DAYANDUR DAYANMIR

Dayım oğlu Dayandur  
Çatıb yeddi yaşına.  
Neçə dəfə daş düşüb,  
Qaya dəyib başına.

Dayım mənə deyir ki,  
Dayanduru dayandır.  
Dayandura deyirəm,  
Bir dayan, dur, Dayandur.

Hamı əl-ələ verib  
Dayıma hayan dura,  
Heç kəs öyrədə bilmir  
Dayanı Dayandura.



## ATAMIN MƏSƏLƏSİ

Gündə gündəlik  
Gəlir ortaya,  
Görürəm çatib  
Gün günortaya.

Anam stulda  
Oturdur məni,  
Həll elətdirir  
Üç məsələni.

O, atama da  
Verib tapşırıq,

Atamın başı  
Qarma-qarışıq.

Hər gün atamın  
Boğulur səsi:  
- Yaman çətindir  
Yol məsələsi...

Anam deyir ki,  
Atan işlətmir  
Öz kəlləsini.  
Ona görə də  
Həll edə bilmir  
Məsləsini.



## TUM TOXUMU

Anam bir yekə  
Bankaya yiğib  
Tum toxumunu.  
Hava qızanda  
Bostanımıza  
Əkəcək onu.

Dedim, ay ana,  
Bir başqa yerdə  
Saxla toxumu.  
Ona baxanda  
Qarışdırıram  
Gecə yuxumu.


## BABAŞIN BOZBAŞ MACƏRASI

Əvvəl içdi şərbəti,  
Sonra aşırıdı əti.  
Qaşıqlayıb noxudu  
Üstdən mahnı oxudu.  
Babaş yedi bozbaşı,  
Yağa batdı üst-başı.  
Sür-sümükdür ev-eşik,  
Qabı yaladı pişik.  
Ta neyləyir boş qabı,  
Yerə salıb boşqabı  
Babaş qırıb oturdu,  
Bardaş qurub oturdu.

## KEÇİ VƏ QOYUN

Keçi otu görən kimi  
Ora-bura dizin döyüd.  
Otu asdim bir ağacdan,  
Qoyun baxıb gözün döyüd.

Bir qucaq ot biçmək üçün  
Gedib çıxdım kövşənəcən,  
Bütün otu keçi yedi,  
Qoyun başa düşənəcən.



## QARDAŞIMIN PAYI

Anam yemək verəndə  
Yeyir hərə payını,  
Qardaşım küsən kimi  
Qoyur yerə payını.  
Demir ki, niyə yemir  
Nəyə görə payını.  
Balaca küçük yeyir  
Hürə-hürə payını.  
Gözləyir atam gəlib  
Axşam verə payını.

## BABAMI ÖPƏN YOXDUR

Nənəm demir pişiyi qov,  
Anam demir evi süpür.  
Əynimdəki təzə donu  
Görən durub məni öpür.

Mübarəkdir deyə-deyə  
Başına gül səpən çoxdu.  
Babam təzə papaq alıb,  
Heç babamı öpən yoxdu.

## SIRĞA


Bacım yenə  
Deyilənə  
Sakit-sakit  
Qulaq asır.  
Anam onun  
Qulağından  
İki qızıl  
Sirğa asır.

Bir kəlməni  
Ha deyirlər  
Qulağında  
Yenə qalmır.  
Qalan təkcə  
Sırğalardır,  
Qulağında  
Heç nə qalmır.

## ƏLƏK-ƏLƏK OYUNU

Ana gördü ki, mətbəx  
Mətbəxə yox, elə bil  
Dəyirmana oxşayır.  
Mətbəx kənd yollarnda  
Küləyin qopardığı  
Toz-dumana oxşayır.

Ələkbər Ələsgərlə  
Ələk-ələk oynayıb  
Un ələmək öyrədir.  
Ələsgər Ələkbərə  
Ələyi yerə qoyub  
Diyirləmək öyrədir.




## MAYASI BATMIR

Babam alverçi kimi  
Gedib girəndən işə,  
Alicilar babamı  
Aldadırkı həmişə.

O, aldığını dəyər-  
Dəyməzinə satırdı,  
Ya əksiyi çıxırdı,  
Ya mayası batırdı.

Nənəm dedi:  
- Ay kişi,  
Gəl çıxgınən bazardan,  
Birdəfəlik qurtaraq  
Bu dərddən, bu azardan.

Babam tərəzi ilə  
Bazarda heç nə satmır,  
Bağımızda işləyir,  
Daha mayası batırı.



## TOXDU TEMİR

Hamı yeyir,  
Temir baxır,  
Yenə Temir  
Heç nə yemir.  
Səbəbini  
Soruşanda  
Yenə Temir  
Heç nə demir.

Yemək vaxtı  
Görürsən ki,  
Həyətdə də  
Yoxdu Temir.  
Deməginən  
Su içibdir,  
Ona görə  
Toxdu Temir.

## SATQINLIQ


Gedib dəydi şüşəyə  
Qəfildən atdıǵım daş,  
Məni qonşuya satdı  
Qonşumuz Ağadadaş.

Anam eşidən kimi  
Satqın Almazın sözün,  
Ağzını açıb mənə  
Deyir olmazın sözün.

Bir gül qırdım budaqdan,  
Görən kimi Xalisə,  
Tez çığır-bağır salıb  
Məni satdı polisə.

Şükür getdi atama  
Məndən şikayət yaza,  
Satqınların əlindən  
Yığılmışam boğaza.

Buynuzlarından tutub,  
Minmişəm boz keçiyə,  
Nənəm məni satacaq  
Heç bilmirəm neçəyə.



## ÜÇ GÜNLÜK QUZU

Üç gündür doğulubdur  
Bu üç kiloluq quzu.  
Quzudan ağır gələr  
Üç yaşındakı Arzu.

Üç günün tamamında  
Bu üç kiloluq quzu,  
Vurub palçığa yıldırı  
On üç kiloluq qızı.

## ƏT VƏ OT QONAQLIĞI

Mən itə ət verəndə  
Məni atdan qoruyur.  
Mən ata ot verəndə  
Məni itdən qoruyur.

Ot verəndə at mənim  
Əllərimi yalayır.  
Ət verəndə it mənə  
Quyruğunu bulayır.



## YADDAN ÇIXANDA

Quzu kimi mələyib,  
Cücə kimi gülürdüm,  
Yeməyimi aparıb  
Pişik ilə böldüm.

Kənddə gördükərimi  
Yadımda saxlayırdım,  
Şəhərə qayıdanda  
Hər dəfə ağlayırdım.

Nənəm kənddə təndirə  
Kənd çörəyi yapırdı,  
Babam məni gizlədir,  
Atam məni tapırdı.

İndi nənəmin şalın  
Mən üstümə salıram,  
Atamgilin yadından  
Çıxb kənddə qalıram.


## DƏNİZ CİMİR

Külək bizə qosulub  
Çimərlikdə hərlənir,  
Biz dənizdə ciməndə  
Dənizdə su kirlənir.

Külək tozu qaldırıb  
Dalğaları bezdirir.  
Dənizə yağış yağış  
Dənizi cimizdirir.

## ÇİMƏRLİKDƏ

Qırıq balıqqlağı  
Əlimi yaraladı,  
Dəniz məni görəndə  
Qolunu araladı.  
Külək üstümə əsib  
Saçımı quruladı.  
Günəş məni yandırıb  
Dərimi qaraladı.



## YAĞIŞ OLDU

Qar yağında  
Yağış kəsdi,  
Bərk qış oldu.  
Yaz gələndə  
Qar əriyib  
Yağış oldu.

## ATAM FİKİRLƏŞİNCƏ


- Ata, niyə uşaqlar  
Cibinə qəpik qoyur,  
Atalar əlli manat?  
Eyvana çıxan kimi  
Niyə anam deyir ki,  
Pula bağlıdır həyat?

Ata, niyə köhnəlmir  
Bildir şəhərdən mənə  
Aldığın qara papaq?  
... Atam fikirləşincə  
Sualı cavab verir  
Anam atamdan qabaq.

## QAR, YOXSA NUR

O gün yağış yağirdi,  
Dünən yağdı sulu qar,  
Gecə səhərə qədər  
Tutdu bütün yolu qar.


Mən dedim ki, ay baba  
Kəndimizə qar yağır,  
Babam dedi:  
- Qar nədir,  
Göydən yerə nur yağır.



## HOVUZDA

Atası su doldurub  
Bağçadakı hovuza,  
Ördək balası gülür  
Sudan qorxan Firuza.

Suya baş vurmur Firuz,  
Düyünləyib qaşını,  
Qorxur hovuzun suyu  
Yara onun başını.



## İT VƏ UŞAQLAR

Daş atanda  
Uşaq itə  
Qorxutmuşdu  
İt uşağı.  
Bir doqqazı  
Döyəclədi  
Yenə bütün  
Kənd uşağı.

İzzət nənə  
Gördü dəstə  
Yaziq iti  
Təkləyibdir.  
İt həyətdə

Hürə-hürə  
Qulağını  
Şəkləyibdir.  
İzzət nənə  
Hirslə dedi:  
- Daş atmasın  
Uşaq itə  
Qorxutmasın  
İt uşağı...  
Uşaqlara  
Elə gəldi  
İzzət nənə  
Söyüş söyüb  
Qəsdən deyir  
İt uşağı.

## SƏDİŞİN SÜD DİŞLƏRİ

Südü soyuq içəndə  
Laxladıb iki dişin,  
Ona görə ağızında  
Dişi azdır Sədişin.

Diş həkimi boşalmır  
Atasının cibini,

Süd boşaldır Sədişin  
Süd dişinin dibini.

Sədişin öz dilidir  
Yoxlayan dişlərini,  
Özü çəkib çıxarır  
Laxlayan dişlərini.

## İKİ SUAL, İKİ CAVAB

Atası sual verdi:

- Kim hamidan tez duran,  
Kim hamidan gec yatan?  
Tez əlini qaldırıb  
Hüseyn-Surxay dedi:  
- Bacım Rəbiyyə-Sultan.

Anası sual verdi:

- Kimdi pişiyi qovan,  
Kimdi pişiyi tutan?  
“Pişik” adı gələndə  
Tez qardaşına baxıb  
Güldü Rəbiyyə-Sultan.

## NƏNƏMƏ ZİYAN EDİR

Murtuz mırıq dişilə  
İçi ballı konfeti  
Həyətdə yeyir gəlir.  
Mən əlimə düşəni  
Yemək kimi yeyirəm,  
Canıma xeyir gəlir.

Gündə beş-altı alma  
Yeməsəm mənim babam  
Üstümdə üsyan edir.  
Moruq mürəbbəsini  
Mən qaşıqla yeyəndə  
Nənəmə ziyan edir.

## SÖZÜN DADINA BAXAQ

### BABAM BIĞINI EŞİR

Sacı ocağa qoyub  
Nənəm yuxa yayanda  
Hər tərəf tüstü olur.  
Ocağı tərpədəndə  
Tüstü gəlib babamın  
Gündə gözünə dolur.

Babam qəlyan çəkəndə  
Tüstü eynəkdən keçib  
Nənəmin gözün désir.  
Nənəm gözün ovanda  
Tüstüyə acıqlanıb  
Babam biğini eşir.

### ƏLİNİN ƏLCƏYİ

Anası yunu  
Qarqarda yuyub,  
Əliyə bir cüt  
Əlcək toxuyub.

Ələ geyinir  
Vəli əlcəyi,  
Cibinə qoyur  
Əli əlcəyi.

Əli əlcəklə  
Çıxmır eşiyə,  
Qorxur əlində  
Əlcək üzüyə.



## **QIZIL DİŞ ÇIXIB**

Nənəm bir yol az qala  
Uşaqtək ağlamışdı.  
Dişinin ağrısından  
Başını bağlamışdı.

Nənəm yeyə bilmirdi  
Baldan şirin yemişi,

Tez kəlbətinlə çəkdi  
Həkim ağrıyan dişi.  
  
Dişini çıxarıblar,  
Nənəm deyir qış çıxıb,  
Çıxan dişin yerindən  
İndi qızıl diş çıxıb.

## **BALADADAŞIN OVU**

Güclü külək əsəndə  
Telli nənə şalını  
Açıb belinə tutur.  
Ari bal axtaranda  
Gündə uçub üzünü  
Çiçək balına tutur.  
Baladadaş kəndiri  
Bağda daşa bağlayıb  
Arxda balina tutur.

## **ELTON, ALTUN, ZEYTUN**

Eltonla Altun gəlib  
Bir zeytunun altına,  
Altun baxır zeytuna,  
Elton baxır zeytuna.  
Altun gülür Eltona,  
Elton gülür Altuna.  
Oğlanlardan heç biri  
Çıxa bilmir zeytuna.

## **ZƏMİNƏYƏ GÜLƏNDƏ**

Heç Zamin özü bilmir  
Zirə nə, zirzəmi nə.  
Zəminə hardan bilsin  
Bostan nədi, zəmi nə.

Tarla ilə meşəni  
Tanımayır Zəminə,  
Zəminəyə güləndə  
Acıqlandım Zaminə.


## **ƏLİ BALA BATMADI**

Əli dedi Balliya:  
- Girməyin gölməçəyə,  
Əlibala batmasın.  
Ballı elə bildi ki,  
Deyir Əlibalanın  
Əli bala batmasın.

Ballı Əlibaladan  
Elə bərk-bərk yapışdı  
Əlibala batmadı.  
Ballı balı tək yedi,  
Yazılıq Əlibalanın  
Əli bala batmadı.

## **YAĞA BATIRIB YEYİR**

Gözü nəyi tutursa  
Özü götürüb yeyir,  
Əvvəl gizlədiyini  
Sonra gətirib yeyir.  
Yemək istədiyini  
Yerdə oturub yeyir.  
Yaşar yağlı pendiri  
Yağa batırıb yeyir.



## QOCA PULU

Təqaüdə çıxandan  
Mənim babamla nənəm,  
Pulun gələn vaxtını  
Ən yaxşı bilən mənəm.

Babam təqaüd deyir,  
Nənəmsə qoca pulu.  
Mənə tumpulu verir  
Onlar gözüyümulu.

Dükandan qənd soruşub  
Babam xurmanı alır,  
Nənəm qoca puluna  
Təzyiq dərmanı alır.

Bir gündə manatların  
Xərclənir üçü bizə,  
İki qocanın pulu  
Bəs edir üçümüzə.

## XINALI XIDIR

Bibim dedi ki, hər gün  
Gedib göldə çimməsə  
Ördək dönüb qaz olur.  
Xalam dedi əlinə  
Oğlan xına yaxanda  
Qəfil dönüb qız olur.

Sudan çıxmır səhərdən,  
İstəmir ki, əlində  
Xınadan bir iz qala.  
Xidir barmaqlarına  
Xına yaxıb ağlayır -  
Qorxur dönüb qız ola.

## SUYU BİŞİB, ƏTİ YOX

Paşa getdi o başa,  
Paşa gəldi bu başa.  
Gözlərini zillədi  
Qazandakı bozbaşa.

Paşa ocağa sarı  
Getdi güya qızına,  
Əlindəki qaşığı  
Birdən saldı qazana.

Suyu içdi birtəhər,  
Ağzını ütə-ütə,

Paşa ha çalışsa da  
Dişi batmadı ətə.

Anasını görəndə  
Qaşığını gizlədi.  
Qazanın qapağını  
Açmasını gözlədi.

Birdən dedi:  
- Bozbaşın  
Dadı yox, ləzzəti yox.  
Beş yol qarışdırılmışam,  
Suyu bişib, əti yox.

## AĞLIMA BATAR

Mən əllərimi  
Kirpiyə vursam,  
Kirpinin oxu  
Əlimə batar.  
Əgər çəngəllə  
Yesəm armudu,  
Çəngəlin dişi  
Dilimə batar.

Məstan pişiyi  
Bağrıma bassam,  
Onun dırnağı  
Bağrıma batar.  
Mən saçlarıımı  
Bərk-bərk darasam,  
Darağın dişi  
Ağlıma batar.



## MƏNƏ MƏSLƏHƏT VERİN

Mələk mənə məsələ,  
Məhi məsləhət verir.  
Biri məzəmmət edir,  
O biri töhmət verir.

Məsləhətdə nə kağız,  
Nə də qələm korlanır,

Məsələ həll edəndə  
Mənim başım fırlanır.

Demirəm ki, siz mənim  
Yazıma qiymət verin,  
Mənə məsələ deyil,  
Mənə məsləhət verin.

## ÇƏYİRTKƏLƏR

Beşi uçdu gölə tərəf,  
Beşi uçdu şələ tərəf.  
Gözlərini döyüdü dördü,  
Ayağıma dəydi dördü.  
Bığlarını tərpətdilər,  
Dizlərini qalxızdılar,  
Məni yaman qorxuzdular.  
Atam qovdu çeyirtkəni,  
Gedib yedim böyürtkəni.

## TƏRLANIN TƏRBİYƏSİ


Qaya görəndə keçi,  
Su görəndə qaz olur.  
Ayaqqabısı palçıq,  
Üstü-başı toz olur.

Hara pis söz yazırsa,  
Durub yaxşıya yozur.  
Tərlan daşın, divarın  
Tərbiyəsini pozur.

## DİŞ HƏKİMİ

Babaxanın daz başına  
Əvvəl baxdı baş həkimi.  
Baş həkimi baş açmadı,  
Tez çağırıldı beş həkimi.  
Gözlərini açıb baxdı,  
Göz həkimi, qaş həkimi.

Boğazına baxan kimi  
Birdən boğdu yaş həkimi.  
Çənəsində şişə görüb  
Şişə baxdı şış həkimi.  
Lap axırda əlin atdı  
Kəlbətinə diş həkimi.



## GÜNAH ÇARDAQDA İMİŞ

Dəmir gecə yatanda  
Elə bil ki, daş olur,  
Səhər onun döşəyi  
Hərdən-birdən yaşı olur.

Günahı nə özündə,  
Nə də yataqda görür,  
Dəmir bütün günahı  
Dəmir çardaqda görür.

Yağış köhnə dəmirdən  
Keçib isladrı damı.  
Damcılar yavaş-yavaş  
Onun yerinə damır.

## YALTAQLANIR

Topuğuna top dəyəndə  
Toplan mənə yaltaqlanır,  
Mən Toğrulla oynayanda  
Tərlan mənə yaltaqlanır.

Quağında ot görəndə  
Çəpiş mənə yaltaqlanır,  
Ciblərimdə kişmiş görsə  
İbiş mənə yaltaqlanır.

Pişik gəlir südün üstə  
Şıltاقلана-şıltاقлана,  
Kasada dən aparıram  
Toyuq mənə yaltaqlana.

## SOLTAN SOĞAN YEYƏNDƏ

Baba almanı soyub  
Qabığını atırdı,  
Soltan qabığa baxıb  
Qaşlarını çatırdı.

Soltan boşqab gətirib  
Söylədi ki, ay baba,

Almaları soyanda  
Qabığı yığ boşqaba.

Nə vaxt yemək istəsə  
Adam boğanı Soltan,  
Almanın qabığına  
Bükür soğanı Soltan.

## GÖYÇƏK, ÇİÇƏK VƏ ƏLCƏK

Biri Goyçək,  
Biri Çiçək.  
Aralıqda  
Bircə əlcək.  
Çiçək dedi:  
- Əlini çək!  
Goyçək dedi:  
- Əlini çək.  
Nə əlini  
Goyçək çəkdi,  
Nə əlini  
Çiçək çəkdi.  
Bir saatdır  
Əlcək üstə  
Çəkaçəkdi.



## ARI TAPIR

Yelmar evdə  
Yerbiləndir,  
Nənəsinin  
Gizlətdiyi  
Narı tapır.  
Amma özü  
Ət gizlətsə  
Pişik yeyir,  
Bal gizlətsə,  
Arı tapır.

## ADDAMASDAN KEÇƏN ALABAŞ

Sən Dadaşda günah görmə,  
Gözü qorxub qara daşdan,  
Ha çalışır, ha əlləşir,  
Keçə bilmir addamaşdan.

Ayağı yox, ayağının  
Altındaki daş sürüsür,

Hopp eləyib daşa çıxır,  
Güpp eləyib suya düşür.

Alabaşla gəlib Dadaş  
İt adlaya addamaşdan,  
Addamaşdan adlamağı  
O, öyrənə alabaşdan.

## BALIQ OVU

Çayın balıqlarını  
Balasadiq dizəcən  
Sulara batıb tutur.  
Dənizin balığını  
Balasadiq tilovu  
Dənizə atıb tutur.  
Pişik Balasadığın  
Tutduğu balıqları  
Marığa yatıb tutur.

## AĞZI SULANAN OĞLAN

İşlə mənim işim yox,  
Nə ağlıma məsləhət,  
Nə başıma iş girir.  
Qışda yemiş yeyəndə  
Sən yemişdən danışma,  
Yuxuma yemiş girir.

Narın adını çəkmə,  
Fikrim gedib bağçanı  
Havayidan dolanır.  
Turş alçadan danışma,  
Alça adı gələndə  
Mənim ağızım sulanır.

## XEYİRDİ, YOXSA ZİYAN

Qara qarınquludur,  
Bir qarpızı tək yeyir,  
Qara qara dovşandı,  
Elə qara kök yeyir.

Qara qara daş atır  
Qonşunun bostanına,  
Qara üzüm görəndə  
Qara düşür canına.

Qara kolun üstündə  
Tağı görüb dayandı.  
Bilmir qara boranı  
Xeyirdi, ya ziyandı.

## BABAMIN ÇAY MƏSƏLƏSİ

Babam nə vaxt  
İsti çayı  
Soyuq içir,  
Bədəninə  
Soyuq keçir,  
Babam nə vaxt  
İsti çayı  
İsti içir,  
Bədəninə  
İsti keçir.

## HƏRƏNİN ÖZ İŞİ

Sapı, mili toplayıb  
Əlləşdi, amma heç nə  
Toxuya bilmədi o.  
Eynəyi taxıb durdu,  
Kitabı açıb baxdı,  
Oxuya bilmədi o.

Nənəsi dedi yeri,  
Babası dedi yeri,  
Qız, işinin dalınca.  
Tubu topu götürüb  
Toplanla birgə getdi  
Öz işinin dalınca.



## ATAMI BAŞA SALIR

Atam ali məktəbdə  
Özün beş il yorubdu,  
Anam orta məktəbi  
Güclə başa vurubdu.

Atama dərs deyənlər  
Heç nəyə and içməyib,  
Ona görə məktəbdə  
Dərsi yaxşı keçməyib.

Anam qoymur danışa  
Atam aldığı "beş"dən,  
Axı atamın başı  
Hələ çıxmır çox işdən.

Anamın biliyinə  
Atam məəttəl qalır.  
Anam da məcbur olub  
Atamı başa salır.

## YAXAYA YAXILANLAR

Yağış yağsa Ayazın  
Yaxası zığa batır,  
Yaşar yağlı yeyəndə  
Yaxası yağa batır,  
Ağa qatıq yeyəndə  
Yaxası ağa batır.

## XALLI

Xəyalənin Xallısı  
Qaçış tutmaq istəyir  
Xallı kəpənəkləri.  
Ora-bura tullanır  
Amma tuta bilməyir  
Xallı kəpənəkləri.

Elə bil ki, kəpənək  
Üzünə xal qoymağın  
Qırmızı lalə gəzir.  
Xallı yorulan kimi  
Xallı kəpənəkləri  
Xallı Xəyalə gəzir.



## HAMIDAN YAXŞI BİLİR

Babam keçmişin dilin,  
Nənəm bişmişin dilin,  
Kəriş kişmişin dilin  
Hamidan yaxşı bilir.

İnək otun dadını,  
Pişik ətin dadını,  
Quzu südün dadını  
Hamidan yaxşı bilir.

Mən sevmirəm güləni,  
Mənə kələk gələni.  
Anam atam biləni  
Hamidan yaxşı bilir.

## ATIN TƏRKİ

Əmisi hörmət edir  
Əkrəmin ona olan  
Hörmətinə, ərkinə.  
Axı onun əmisi  
Atla ota gedəndə  
Onu alır tərkinə.

## VƏFALI QIZ

Dən səpəndə  
Cücə onun  
Yanındadır.  
Ot biçəndə  
Kəlçə onun  
Yanındadır.  
Ülviyəni  
Keçirəndə  
Kölməçədən,  
Əlin atıb  
Tez yapışdı  
Qız kəlçədən.

Vəfa kimi  
Darda görsə  
Ora qaçıır,  
Hami onun  
Vəfasından  
Söhbət açır.

## XANIM VƏ ZƏRXANIM

Xanım ilə Zərxanım  
Evdə iki bacıdı,  
Zərxanım evin zəri,  
Xanım evin tacıdı.

Xanım dedi tac alın,  
Onlar da bacı olsun.

Hər bacının başında  
Ayrıca tacı olsun.

Zərxanım dedi:  
- Hazır  
Tax yaxana zər, Xanım.  
Elə bilsinlər sən də  
Zərxanımsan, Zərxanım.

## AĞZINDA YANIR

Səhər yuxudan  
Hamıdan sonra  
Oqtay oyanır.  
Şəkil çəkəndə  
Əli, ayağı  
Rəngə boyanır.

Biz işləyəndə  
Oqtay həmişə  
Gendə dayanır.  
Ona görə də  
Anamın dili  
Ağzında yanır.

## DƏNİZİN HAVASI


Elə ki bu sinifdən  
O birinə keçirik,  
Atamın maşınında  
Bağ evinə köçürük.

Səhər hər kəs yuxudan  
Hamıdan qabaq durur,  
Onu mavi Xəzərin  
Təmiz havası vurur.

Dənizin üzərində  
Qağayılar ötüşür,  
Bağımızda gilənar,  
Ərik, üzüm yetişir.

Biz yayın istisində  
Yığışırıq bir yerə,  
Məktəb açılan zaman  
Qayıdırıq şəhərə.

Babamsa bağda qalıb  
Ağac əkir, gül əkir.  
Dənizin havasını  
Ciyərlərinə çekir.



## BAKININ YEDDİ KƏNDİ

Yığdı tutun dibinə  
Yayda bütün uşağı -  
Pirşağı.  
Bizi sıraya düzüb  
Qaldırdı bir daş dağa -  
Maştağa.  
Gördük elə gözəldir  
Bu qəsəbə, bu zona -  
Buzovna.  
Çay qonaqlığı verdi  
Gündə beş-on stəkan -  
Mərdəkan.  
Torpaqları oxşayır  
Qızılı da, zərə də -  
Zirədə.  
Dənizdə çimmək üçün  
Yollandıq bir məkana -  
Türkana.  
Baxdıq dərədə gölə,  
Çıxdıq yaşıl yola da -  
Qalada.

Yeddi kənddə olmuşam,  
O biri kəndlərə də  
Gələn il gedəcəyəm.  
Yay başa çatan kimi  
Sizi başıma yığib  
Mən söhbət edəcəyəm.

## GƏL GÜLNARI GÜLDÜRƏK

Qırmızı don geyinər  
Qızıl gül, qırmızı nar,  
Qızıl gül yazda gülər,  
Payızda nar qızarar.

Havalar qızan kimi  
Qız paltarı geyinib  
Açılıbdır qızıl gül.  
Narın qulaqlarından  
Qızıl sırgalar kimi  
Asılıbdır qızıl gül.  
Gedim deyim Gülnara,  
Dolaşıbdır gül nara.  
Mən baxanda gülmüşəm,  
Bir sən də bax, gül nara.

## GÖZ DƏRMANI

Göz həkimi Səmədin  
Babasına deyirdi:  
- Gündə çay balığı ye,  
Zəif gözə xeyirdi.

Səməd bunu eşitcək  
Tezçə yollandı çaya,  
Onun qarğı tilovu  
Hər gün sallandı çaya.

Uşaq pallı-paltarlı  
Bəzən suya düşürdü.  
O, bir ay babasına  
Çay balığı bişirdi.  
Baba bir gün ciməndə  
Eynəyini çıxartdı,

Hovuzdakı daşları  
Bir-bir qıraqa atdı.

- Babamın gözlərini  
Deyəsən balıq açıb.-  
Belə düşünən Səməd  
Həkimin üstə qaçıb.

- Həkim əmi, hovuzda  
Ayağına toxunan  
Balaca daşı görür.  
Çay balığı yeyəndən  
Babam suyun dibini  
Balıqdan yaxşı görür.

## TUM PULU

Atasından pul aldı  
Tərlan gedib tum ala.  
Gördü dondurma satır  
Ağ xalatlı bir xala.

Dondurmanı görəndə  
Tərpənmədi yerindən,

Barmağını dişləyib  
Nəfəs aldı dərindən.  
  
Birdən əli toxundu  
Satıcıının qoluna:  
- Xala, bir dondurma ver  
Mənə tumun puluna.



## ÇƏMƏNLİKDƏ GÜLƏŞƏK

Cəmil yenə özünü  
Öyürdü yekə-yekə.  
Onu zala apardı  
Uşaqlar çəkə-çəkə.

Gah qulağı əzildi,  
Gah ağrıdı biləyi.  
Döşəyə çıxan kimi  
Yerə dəydi kürəyi.

Cəmil dedi:

- Şəhərdə  
Belimi əzir döşək,  
Sizi kəndə aparım  
Çəmənlilikdə güləşək.

## HAZIRLIQ ÇANTASI

Ana dedi:  
- Heç nədən  
Korluq çəkməsin gərək,  
Axı Səadət bu il  
Hazırlığa gedəcək.

Qəşəng çantaya baxıb  
Qız sevincindən uçdu.  
Sonra qaşını çatıb  
Anasından soruşdu:

- Don da, ayaqqabı da,  
Bant da yaxşıdır, ancaq,  
Bəs bu qədər dəftəri  
Kim yazıb qurtaracaq?

## XINADANGƏLMƏ


Xəyal deyir ki,  
Xal Xəyalənin  
Sol çənəsində  
Anadangəlmə.  
Xuraman deyir,  
Amma Xumarın  
Xurma saçları  
Xınadangəlmə.

## DİŞLƏRİNİ İTİLƏYİR

Almaz yenə qardaşının  
Köynəyini ütüləyir,  
Dəsmalını ütüləyir.  
Qorxmaz yenə bacısının  
Alma payın yemək üçün  
Dişlərini itiləyir.

## SABAHIN VƏTƏNDASI

*Çəməndəki çiçəyim,  
Sinəmdəki ürəyim,  
Ay mənim gələcəyim,  
Ay bu yurdum yurdaşı -  
Sabahin vətəndaşı.*




*Göstər məharətini,  
Görək əzəmətini.  
Vətənin şöhrətini  
Çiyinlərində daşı,  
Sabahın vətəndaşı.*



*Böyük zəfər də, zər də  
Öz alnındaki tərdə.  
Sən qiymətdə, dəyərdə  
Altun üzüyün qaşı,  
Sabahın vətəndaşı.*



*Hüyqıran şikəstəsən,  
Qollarımın üstəsən;  
Məşəl omaq istəsən  
Günəşlə dur yanaş,  
Sabahın vətəndaşı.*



*Gəlmisəp Yer üzündə,  
Yolu göstər diziñə.  
İnan, güvən özünə,  
Ay sırrimin sirdəsi -  
Sabahın vətəndəsi.*



*And iç Bayraqlarına,  
At çap yaylaqlarına,  
Qayıt torpaqlarına.  
Qazan haqqı, alqışı,  
Sabahın vətəndaşı.*


*Qaladığım ocaqsan,  
Gözlerimdə çiraqsan.  
Sən sabah udacaqsan  
Uduzduğum savaşı,  
Sabahın vətəndaşı.*

## KİTABDAKİ BÖLMƏLƏR

Biz də çox şey bilirik .....	3
Uşaqlardan nə gizlin .....	27
Sözün dadına baxaq.....	47
Sabahın vətəndaşı .....	69



*Elö qaynasın qanın,  
Elö alışsin canın  
Anam Azərbaycanın  
Göylərə dəysin başı,  
Sabahın vətəndaşı.*



*Texniki redaktor:*  
*Kompüter xidməti:*

**Cəsarət Qasımov**  
**Kamran Məcidov**

**ƏLƏMDAR QULUZADƏ**  
**(QULİYEV ƏLƏMDAR ALLAHVERDİ OĞLU)**

**“NAVALÇA”**

Bakı - “Şuşa” - 2012

Çapa imzalanmışdır: 12.01.2012

Kağız formatı: 70x100 1/16

Çap vərəqi: 5

Sayı: 2000 nüsxə. Sifariş 05

Qiyməti müqavilə ilə



POLYGRAPHIC  
PRODUCTION  
Tel:447-75-05, Faks: 447-75-04

mətbəəsində çap olunub

**UŞAĞIN GÖZÜ İLƏ**


*Hər uşaqın gülüşü  
Bir mənzili qızdırır,  
Məktəb əlindən tutub  
O na «Vətən» yazdırır.*

*İş iq cəkilən zaman  
Nənələrin gözündən,  
Nəvələr sap keçirər  
İynələrin gözündən.*

*Onlar savaşı görüb  
Təlaşı tanımasın,  
Uşaqların gözləri  
Göz yaşı tanımasın.*

*Hərəsi bir arzudur,  
Hərəsi bir göyərçin.  
Ürəyə sevinc səpək,  
Gözdə gülüş göyərsin.*

*Oturub-durmasaq da  
Uşaqın sözü ilə,  
Gəlin dünyaya baxaq  
Uşaqın gözü ilə.*



Geniş və çoxsahəli yaradıcılığa malik olan Ələmdar Quluzadə iyirmiyə qədər kitabın müəllifidir. Ötən əsrin 70-ci illərində ədəbiyyata gələn şair, təbii ki, uşaqları da unutmayıb. “Tumurcuqlar” kitabı Azərbaycan balalarına onun ilk hədiyyəsi idi. Kitab 1985-ci ildə balaca oxucuların ixtiyarına verilmişdir. Sonrakı illərdə şair “Beş qitənin uşaqları”, “Məhləmizin uşaqları”, “Boğça”, “Dilotu”, “Ətirşah ətri” şeir kitabları, “Qurbətə düşən daş” nağıl kitabı ilə uşaqları sevindirib.

“Navalça” Ə.Quluzadənin balaca oxuculara növbəti hədiyyəsidir. Bu kitab sabahın vətəndaşları ilə müəllif arasında yeni körpüdür.